

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu

**İSTİQRAZLAR ÜZRƏ
BAZA EMİSSIYA PROSPEKTİNİN
YEKUN ŞƏRTLƏRİ**

№ 1

İdarə Heyətinin sədri



Fəxri Kazımov

03 iyul 2019-cu il

Bəyanat

Bu Yekun şərtlər 25 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş Baza emissiya prospektinin əlavəsidir və emissiya prospekti ilə birgə oxunmalıdır.

Baza emissiya prospekti Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının www.fimsa.az, "Bakı Fond Birjası" QSC-nin www.bfb.az və Emitentin www.mcgf.az rəsmi internet səhifələrində açıqlanmışdır.

Bu Yekun şərtlər 25 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiq edilmiş Baza emissiya prospekti üzrə istiqrazların birinci buraxılışıdır.


İdarə Heyətinin sədri



imza

Fəxri Kazımov

Maliyyə departamentinin direktoru



imza

Fariz Axundov

M Ü N D Ə R İ C A T

Xülasə.....	4
I. İstiqrazlar barədə məlumat.....	5

XÜLASƏ

Xəbərdarlıqlar

- 1.1. bu buraxılış Baza emissiya prospektinə əsasən ümumi məbləği 110 mln. manat olan ipoteka istiqrazlarının birinci buraxılışıdır;
- 1.2. qiymətli kağızlara investisiya etmək barədə hər hansı bir qərar investorun emissiya prospektini oxuduqdan sonra həyata keçirilməlidir;
- 1.3. emissiya prospektində olan məlumatların yanlış, qeyri-dəqiq, ziddiyyətli olduğu və ya qiymətli kağızlara investisiya edib-etməmək barədə qərar verən investidlərə kömək etmək məqsədilə əsas informasiyanın verilmədiyi zaman emissiya prospektini hazırlamış şəxslər mülki məsuliyyət daşıyırlar.

I. İSTİQRAZLAR BARƏDƏ MƏLUMAT

1. İstiqrazların buraxılışı haqqında yekun şərtlər

- 1.1. **İstiqrazların növü** - adlı, sənədsiz, faizli ipoteka istiqrazları.
 - 1.2. **Təklif edilən istiqrazların sayı və nominal dəyəri** - nominal dəyəri 1 000 (bir min) AZN-dən 20 000 (iyirmi min) ədəd.
 - 1.3. **İstiqrazların valyutası** - AZN.
 - 1.4. **İstiqrazlarla təsbit olunan hüquqlar, onların həyata keçirilmə qaydası və onlara dair məhdudiyyətlər:**
 - 1.4.1. istiqraz mülkiyyətçisi istiqrazın tədavül müddəti ərzində Emitentdən bu Baza emissiya prospekti ilə müəyyən olunmuş müddətdə və qaydada istiqrazlar üzrə ödənişləri (nominal və faiz) almaq;
 - 1.4.2. Emitentin ləğvi, yaxud yenidən təşkili barədə qərar qəbul edildikdə, habelə Emitent müflis elan olunduqda istiqrazların nominal dəyərinin ödənilməmiş hissəsinin və həmin anadək hesablanmış, lakin ödənilməmiş faizlərinin vaxtından əvvəl ödənilməsinə Emitentdən tələb etmək;
 - 1.4.3. Eyni ipoteka örtüyünə daxil olan aktivlərin hesabına istiqrazlar üzrə ödənilən nominal dəyər və faizlərə münasibətdə Emitentin digər kreditorlarına nisbətən bərabər qaydada üstünlük hüququna malik olmaq (İstiqraz mülkiyyətçilərinin üstünlük hüququ ipoteka örtüyünə daxil olan bütün aktivlərə, o cümlədən həmin aktivlərdən əldə edilən gəlirə eyni dərəcədə aiddir);
 - 1.4.4. Emitentin digər ipoteka örtüyünün reyestri ilə İpoteka istiqrazı mülkiyyətçilərinin tələbləri tam ödənildikdən sonra bu reyestrə daxil edilmiş aktivlərin qalıq hissəsi üzərində Emitentin digər kreditorlarına nisbətən bərabər qaydada üstünlük hüququna malik olmaq;
 - 1.4.5. İpoteka örtüyü hesabına tələblər tam ödənilmədiyi halda, Emitentin ipoteka örtüyünə daxil edilməyən aktivlərinə münasibətdə Emitentin digər təmin edilməmiş öhdəlikləri üzrə kreditorları ilə bərabər hüquqlara malik olmaq;
 - 1.4.6. İstiqrazlarla həyata keçirilən əməliyyatları dayandırmaq və ya özünə məxsus istiqrazların vəziyyəti barədə məlumat almaq üçün birbaşa Mərkəzi depozitara müraciət etmək;
 - 1.4.7. İstiqrazlarla təsdiqlənmiş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı əqdləri bağlamaq yolu ilə ötürmək;
 - 1.4.8. İstiqrazları girovla və qanunvericiliklə nəzərdə tutulmuş digər öhdəliklərlə yükləmək. Belə yüklənmə qiymətli kağızlar üzrə depozitar sistemində qeydiyyatla alındığı andan qüvvəyə minir;
 - 1.4.9. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlar.
- Bu hüquqların həyata keçirilmə qaydası və onlara dair məhdudiyyətlər qanunvericiliyə müvafiq surətdə tənzimlənir.
- 1.5. **Faiz və əsas borcun ödənilməsi ilə bağlı iddia müddəti** - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 il müəyyən edilir.

- 1.6. İstiqrazlar üzrə ödənilməli faizlər - illik 3% (üç faiz).**
- 1.7. Faiz dərəcəsi müəyyən olunmadığı halda istiqrazın faiz dərəcəsinin hesablanması üsulu - faiz dərəcəsi müəyyən olunmuşdur.**
- 1.8. Bazarda baş verən hadisələrin istiqrazların baza aktivinə (olduqda) və istiqrazlar üzrə hesablaşmalara mənfi təsiri barədə məlumat. Belə halların tənzimlənməsi qaydaları və ya prosedurları - mövcud deyil.**
- 1.9. Təminatın dəyərini istiqrazların və onlar üzrə faizlərin ödənişinə təsiri barədə məlumat:**
- ipoteka örtüyünə daxil olan aktivlərin əsas borc məbləğləri üzrə dəyəri Emitentin ipoteka istiqrazları üzrə ödəməli olduğu ümumi nominal dəyərinin ödənilməmiş hissəsinin 110 faizindən az deyil;
 - ipoteka örtüyünün dəyəri ilə bağlı hesablamağa ipoteka örtüyünə daxil edilən hər bir kredit üzrə əsas borcun həmin krediti təmin edən ipoteka predmetinin bazar dəyərinin 80 faizindən çox olmayan hissəsi daxil edilmişdir;
 - ipoteka örtüyünə daxil olan aktivlər üzrə faiz ödənişləri ipoteka istiqrazları üzrə faizlərin ödənilməsinə təmin edir;
 - ipoteka örtüyünə daxil olan ipoteka kreditləri sabit faizlərlə verilmişdir;
 - ipoteka örtüyünə daxil olan hüquqlarla əlaqəli olan ipoteka kreditləri üzrə şərtlər kredit müddəti ərzində əsas borcun və faizlərin aylıq əsasda yalnız pul formasında hissə-hissə ödənilməsinə nəzərdə tutur.
- 1.10. İstiqrazların geri satın alınmasının şərtləri - Emitent istiqrazların geri satın alınması öhdəliyini üzərinə götürür.**
- 1.11. Gəlirlilik dərəcəsi və onun hesablanması qaydası - İstiqrazlar üzrə gəlir hər hesablama dövrü üçün hesablanıb ödənilir. Bir istiqraz üzrə faiz gəlirinin məbləği Azərbaycan manatı ilə aşağıda göstərilən düsturla müəyyən edilir:**
- $N_p = P * Nom * 180 / (360 / 100)$,**
- burada,*
- N_p** – hesablama dövründə istiqrazlar üzrə hesablanmış faizlərin məbləği;
 P - istiqrazın illik gəlirlilik dərəcəsinin rəqəmlə ifadəsi;
 Nom – istiqrazın nominal dəyəri (nominalın ödənilməmiş hissəsi).
Hesablamalar müvafiq il üzrə təqvim günlərinin sayına əsasən aparılır.
- Bir istiqraz (birinci ödəniş dövründən sonuncu ödəniş dövrünə qədər, sonuncu ödəniş dövrü də daxil olmaqla) hər bir ödəniş dövrü ərzində hesablanmış faiz gəliri dövr ərzində dövriyyədə olan istiqrazların nominal dəyərinin ödənilməmiş hissəsinin 1,5%-ni təşkil edir. İstiqrazlar üzrə faizlər AZN-lə nağdsız qaydada Emitentin öz hesabına ödənilir. Faiz gəliri Mərkəzi Depozitarın reyestrində qeydə alınan istiqraz mülkiyyətçilərinə ödənilir. İstiqrazlar üzrə faizlərin ödənilmə tarixi qeyri-iş gününə təsadüf edərsə, ödənişlər növbəti iş günü həyata keçiriləcək. Belə yubanmaya görə faizlər və digər haqlar ödənilmir.
- 1.12. İstiqrazların təmsil edən təşkilat barədə (olduqda) məlumat - mövcud deyil.**
- 1.13. İstiqrazların təklif qiyməti məlum olmadığı təqdirdə istiqrazların qiymətinin müəyyənləşdirmə metodunu göstərməklə bu prosesdə iştirak edən və məsuliyyət daşıyan şəxs(lər) barədə məlumat - mövcud deyil.**
- 1.14. İstiqrazların tənzimlənən bazarda ticarətə buraxılması barədə emitent tərəfindən müraciətin edilməsinin nəzərdə tutulub-tutulmaması barədə məlumat. Belə bir müraciətin edilməsi nəzərdə tutulduğu halda istiqrazların ticarətə buraxılacağı tənzimlənən bazar barədə məlumat və ticarətə**

buraxılmanın şərtləri - istiqrazların "Bakı Fond Birjası" QSC-nin (BFB) ticarət sistemində kütləvi təklif vasitəsilə yerləşdirilməsi nəzərdə tutulur.

1.15. Emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması barədə ətraflı məlumat - mövcud deyil.

1.16. Təklifin səbəbləri və istiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitlərin istifadə edilməsi barədə ətraflı məlumat - istiqrazların yerləşdirilməsindən əldə olunacaq vəsaitlər Emitentin tələblərinə uyğun olaraq verilmiş ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir.

1.17. Əldə olunan vəsaitlərin nəzərdə tutulan layihələri maliyyələşdirmək üçün kifayət etmədiyi təqdirdə tələb olunan əlavə pul vəsaitlərinin məbləği və mənbələri - layihənin maliyyələşdirilməsi yalnız qabaqcadan müəyyənləşdirilmiş məbləğ çərçivəsində aparılır.

1.18. Əldə olunan vəsaitlərin istifadəsi, digər müəssisələrinin alışı maliyyələşdirmək üçün və ya borcları qaytarmaq, azaltmaq, restrukturizasiya etmək üçün və ya başqa aktivləri əldə etmək üçün istifadə olunması barədə məlumat - nəzərdə tutulmur.

1.19. İstiqrazların saxlanması və onlara hüquqların uçotunu aparan Mərkəzi Depozitarın olduğu yer:

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM).

hüquqi ünvanı: AZ 1000, Bakı şəh. Bülbül prospekti 27.

faktiki ünvanı: AZ1025, Bakı şəhəri, Babək prospekti, Ə. Quliyev küç. 11/31, Babək plaza, C bloku, 9-cu mərtəbə.

1.20. İstiqrazlar üzrə gəlirliyin faiz dərəcəsi - illik faiz dərəcəsi 3%.

1.21. İstiqrazların və faizlərin ödənilmə tarixi və müddəti - istiqrazlar üzrə ödəniş gününə bir gün qalmış istiqrazlarla bütün növ əməliyyatlar dayandırılır. Emitentin müraciəti əsasında tədavüldə olan istiqrazların mülkiyyətçilərinin siyahısı depozitar tərəfindən istiqrazların ödəniş tarixinə bir gün qalmış Emitentə təqdim edilir və Emitent istiqrazların ödəniş tarixində ödəniləcək məbləği istiqrazların mülkiyyətçilərinin bank hesablarına nağdsız formada köçürür.

İstiqrazların nominal dəyərinin ödənişi Emitentin günahı ucbatından gecikdirildiyi təqdirdə Emitent hər gecikmə günü üzrə gecikdirilən məbləğə 0,03% həcmində cərimə ödəyir.

İstiqrazların nominal dəyərinin ödənilmə tarixi və müddəti - istiqrazlar üzrə nominal dəyər ödənişi Baza emissiya prospektinin III hissəsinin 2.9-cu bəndinə əsasən həyata keçiriləcəkdir. İstiqrazların tədavül müddəti 8280 gündür və son ödəniş tarixi bu Yekun Şərtlərin aid olduğu Baza emissiya prospekti daxilində emissiya edilən istiqrazların ilk yerləşdirilmə tarixindən etibarən 8281-ci gündür. İstiqrazların nominal dəyəri faizlərlə eyni gündə, yəni bu Baza emissiya prospekti daxilində emissiya edilən istiqrazların ilk yerləşdirilmə tarixindən etibarən hər 180 gündə bir, 181-ci təqvim günündə (həmin gün qeyri-iş günü olarsa, növbəti ilk iş günü) ödənilir. İstiqrazların nominal dəyəri (nominalın ödənilməmiş hissəsi) hesablama dövrü ərzində ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borcun ödənilmiş məbləğinə bərabər həcmdə ödənilir. İpoteka örtüyündən cəlb edilmiş vəsait investitorlar arasında proporsional qaydada bölüşdürülür. İpoteka örtüyündən daxil olan vəsait ipoteka istiqrazlarının nominal dəyərinin (nominalın ödənilməmiş hissəsinin) ödənişi zamanı min manata qədər yuvarlaqlaşdırılır. Yuvarlaqlaşdırmadan qalan qalıq növbəti ödəniş zamanı nəzərə alınır. İpoteka kreditlərinin əsas borcu borcalanlar tərəfindən vaxtından əvvəl ödənilməsi və ya

gecikdirildiyi halda ipoteka istiqrazları üzrə əsas borcun son ödəniş tarixi də müvafiq qaydada dəyişdirilir.

İstiqrazlar üzrə faizlərin ödənilmə tarixi və müddəti - istiqrazlar üzrə illik faiz dərəcəsi 3%-dir. İstiqrazlar üzrə faizlərin ödənişi Baza emissiya prospektinin III hissəsinin 2.9-cu bəndinə əsasən həyata keçiriləcəkdir. İstiqrazlar üzrə faizlər bu Yekun Şərtlərin aid olduğu Baza emissiya prospekti daxilində emissiya edilən istiqrazların ilk yerləşdirilmə tarixindən etibarən hər 180 gündə bir (hesablama dövrü), 181-ci təqvim günündə (həmin gün qeyri-iş günü olarsa, növbəti ilk iş günü) ödəniləcəkdir. İstiqrazlar üzrə faiz məbləği dövriyyədə olan istiqrazların nominal dəyərini ödənilməmiş hissəsinə hesablanır.

№	İstiqrazların və faizlərin ödəniş dövrü	İstiqrazların və faizlərin ödəniş müddəti <i>(müddətlər istiqrazların ilk buraxılışının yerləşdirilmə tarixindən hesablanır)</i>	İstiqrazların və faizlərin ödəniş günü
1.	Birinci ödəniş	0 – 180-ci təqvim günü	181-ci təqvim günü
2.	İkinci ödəniş	181 – 360-cı təqvim günü	361-ci təqvim günü
3.	Üçüncü ödəniş	361 – 540-cı təqvim günü	541-ci təqvim günü
4.	Dördüncü ödəniş	541 – 720-ci təqvim günü	721-ci təqvim günü
5.	Beşinci ödəniş	721 – 900-cü təqvim günü	901-ci təqvim günü
6.	Altıncı ödəniş	901 – 1080-ci təqvim günü	1081-ci təqvim günü
7.	Yeddinci ödəniş	1081 – 1260-cı təqvim günü	1261-ci təqvim günü
8.	Səkkizinci ödəniş	1261 – 1440-cı təqvim günü	1441-ci təqvim günü
9.	Doqquzuncu ödəniş	1441 – 1620-ci təqvim günü	1621-ci təqvim günü
10.	Onuncu ödəniş	1621 – 1800-cü təqvim günü	1801-ci təqvim günü
11.	On birinci ödəniş	1801 – 1980-ci təqvim günü	1981-ci təqvim günü
12.	On ikinci ödəniş	1981 – 2160-cı təqvim günü	2161-ci təqvim günü
13.	On üçüncü ödəniş	2161 – 2340-cı təqvim günü	2341-ci təqvim günü
14.	On dördüncü ödəniş	2341 – 2520-ci təqvim günü	2521-ci təqvim günü
15.	On beşinci ödəniş	2521 – 2700-cü təqvim günü	2701-ci təqvim günü
16.	On altıncı ödəniş	2701 – 2880-ci təqvim günü	2881-ci təqvim günü
17.	On yeddinci ödəniş	2881 – 3060-cı təqvim günü	3061-ci təqvim günü
18.	On səkkizinci ödəniş	3061 – 3240-cı təqvim günü	3241-ci təqvim günü
19.	On doqquzuncu ödəniş	3241 – 3420-ci təqvim günü	3421-ci təqvim günü

20.	İyirminci ödəniş	3421 – 3600-cü təqvim günü	3601-ci təqvim günü
21.	İyirmi birinci ödəniş	3601 – 3780-ci təqvim günü	3781-ci təqvim günü
22.	İyirmi ikinci ödəniş	3781 – 3960-cı təqvim günü	3961-ci təqvim günü
23.	İyirmi üçüncü ödəniş	3961 – 4140-cı təqvim günü	4141-ci təqvim günü
24.	İyirmi dördüncü ödəniş	4141 – 4320-ci təqvim günü	4321-ci təqvim günü
25.	İyirmi beşinci ödəniş	4321 – 4500-cü təqvim günü	4501-ci təqvim günü
26.	İyirmi altıncı ödəniş	4501 – 4680-ci təqvim günü	4681-ci təqvim günü
27.	İyirmi yeddinci ödəniş	4681 – 4860-cı təqvim günü	4861-ci təqvim günü
28.	İyirmi səkkizinci ödəniş	4861 – 5040-cı təqvim günü	5041-ci təqvim günü
29.	İyirmi doqquzuncu ödəniş	5041 – 5220-ci təqvim günü	5221-ci təqvim günü
30.	Otuzuncu ödəniş	5221 – 5400-cü təqvim günü	5401-ci təqvim günü
31.	Otuz birinci ödəniş	5401 – 5580-ci təqvim günü	5581-ci təqvim günü
32.	Otuz ikinci ödəniş	5581 – 5760-cı təqvim günü	5761-ci təqvim günü
33.	Otuz üçüncü ödəniş	5761 – 5940-cı təqvim günü	5941-ci təqvim günü
34.	Otuz dördüncü ödəniş	5941 – 6120-ci təqvim günü	6121-ci təqvim günü
35.	Otuz beşinci ödəniş	6121 – 6300-cü təqvim günü	6301-ci təqvim günü
36.	Otuz altıncı ödəniş	6301 – 6480-ci təqvim günü	6481-ci təqvim günü
37.	Otuz yeddinci ödəniş	6481-6660-cı təqvim günü	6661-ci təqvim günü
38.	Otuz səkkizinci ödəniş	6661-6840-cı təqvim günü	6841-ci təqvim günü
39.	Otuz doqquzuncu ödəniş	6841-7020-ci təqvim günü	7021-ci təqvim günü
40.	Qırxıncı ödəniş	7021-7200-cü təqvim günü	7201-cü təqvim günü
41.	Qırx birinci ödəniş	7201-7380-ci təqvim günü	7381-ci təqvim günü
42.	Qırx ikinci ödəniş	7381-7560-cı təqvim günü	7561-cı təqvim günü
43.	Qırx üçüncü ödəniş	7561-7740-cı təqvim günü	7741-ci təqvim günü
44.	Qırx dördüncü ödəniş	7741-7920-ci təqvim günü	7921 təqvim günü
45.	Qırx beşinci ödəniş	7921-8100-cü təqvim günü	8101-ci təqvim günü
46.	Qırx altıncı ödəniş	8101-8280-ci təqvim günü	8281-ci təqvim günü

1.22.Ödənişlər üzrə hesablaşma agentinin adı - ipoteka istiqrazları üzrə ödənişlər birbaşa Emitent tərəfindən aparılacaqdır.

1.23. İstiqrazların emissiyası haqqında qərarın qəbul edilməsi tarixi, nömrəsi və qərarı qəbul etmiş emitentin idarəetmə orqanının adı - Emitentin İdarə Heyətinin 03 iyul 2019-cu il tarixli 15-2019 nömrəli qərarı.

1.24. Təklifin və yerləşdirmənin başlanma və başa çatma tarixləri:

İstiqrazların buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra 30 gün ərzində Emitent tərəfindən hərracın keçirilmə tarixi, yerləşdirilmənin başlama və başa çatma tarixləri elan ediləcək. Yerləşdirmə bazar konyukturundan asılı olaraq yeddi günədək davam edə bilər.

Buraxılış barədə detallı məlumatı, qiymətli kağızların nominal həcmi, satış qiyməti və tədavül müddəti qeyd olunmaqla, BFB-nin və Emitentin rəsmi internet səhifələrində elan ediləcəkdir.

1.25. Təklifin qüvvədə olduğu müddət ərzində prospektə düzəlişlərin edilə biləcəyi müddət və düzəlişlərin edilməsi qaydası - "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Emissiya prospektində dəyişikliklər barədə qərarı Emitentin ipoteka istiqrazlarının emissiyası haqqında qərarı qəbul etmiş orqanı qəbul edir. Emissiya prospektində dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün ərizə müvafiq qərarın qəbul edildiyi gündən 5 iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilir. Emissiya prospektində dəyişikliklər müvafiq ərizənin daxil olduğu gündən 10 iş günü ərzində dövlət qeydiyyatına alınır. Emissiya prospektində edilmiş dəyişikliklər dövlət qeydiyyatına alındığı tarixdən 5 iş günü ərzində vahid məlumat resursunda, BFB-nin və Emitentin rəsmi internet səhifələrində açıqlanır və açıqlandığı tarixdən 15 iş günü bitdikdən sonra qüvvəyə minir.

1.26. Təklifin dayandırılması və ya təxirə salınması hallarının izahı:

Təklif "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən dayandırıla bilər.

1.27. İstiqrazlara abunə yazılışı barədə məlumat - nəzərdə tutulmamışdır.

1.28. İstiqrazlar hərrac vasitəsilə yerləşdirildikdə, hərracın keçirilməsi qaydası:

Hərrac BFB-nin ticarət sistemində həyata keçiriləcək. Sifarişlər təklifdən çox olduqda, sifarişlər proporsional qaydada təmin ediləcəkdir.

1.29. İstiqrazların dəyərinin ödənilməsi və investorların istiqrazlarla təchizatı şərtləri və qaydası - istiqrazların alınması köçürmə yolu ilə anderrayter vasitəsilə həyata keçirilir. Müştəri tərəfindən hesab üzrə sərəncam verildiyi andan investisiya şirkəti müştərinin "depo" hesabında mövcud olan və həmin sərəncamda göstərilən qiymətli kağızlar barədə məlumat və mülkiyyət hüququnu təsdiq edən sənəd almaq hüququna malikdir.

1.30. İstiqrazların yerləşdirilməsinin başlanması barədə investorlara bildirişlərin göndərilməsi qaydası və yerləşdirmənin xəbərdarlıq edilməzdən öncə başlaya bilib-bilməməsi barədə məlumat - yerləşdirmə barədə investorlar Emitentin və BFB-nin rəsmi internet saytında yerləşdirilən elan və ya elektron poçt vasitəsilə məlumatlandırılacaqlar.

1.31. İstiqrazların təklif qiyməti - Baza emissiya prospekti üzrə ilk istiqrazların yerləşdirilməsinin başlanma tarixində istiqrazların satış qiyməti istiqrazın nominal dəyərinin 100 (yüz) faizini, yəni 1000 (bir min) Azərbaycan manatı təşkil edir.

Yerləşdirmənin ikinci günündən etibarən istiqrazları əldə etmək üçün potensial alıcılar istiqrazların nominal dəyəri ilə yanaşı istiqrazlar üzrə toplanmış, lakin ödənilməmiş faizi də ödəməlidirlər.

1.32.İstiqraz alıcısının ödəməli olduğu vergi və xərclərin məbləği - İstiqraz mülkiyyətçilərinin istiqrazlar üzrə faiz gəlirindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq ödəmə mənbəyində vergi tutulur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.22.-ci maddəsinə əsasən fiziki şəxslər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri üzrə gəlir vergisindən azaddırlar.

1.33.İstiqrazları öhdəlik götürməklə və ya öhdəlik götürmədən yerləşdirən anderrayter barədə məlumat (adı, lisenziyası və ünvanı) və xidmət haqqı:

Öhdəlik götürmədən yerləşdirən anderrayter:

Tam adı: "PSG-Kapital Investisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti

Qısaldılmış adı: "PSG-Kapital Investisiya Şirkəti" QSC

Hüquqi ünvan: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev 13.

Telefon: (99412) 404 43 72

E-mail: info@psgkapital.az

VÖEN: 2002388681

Lisenziyalar: Investisiya şirkəti fəaliyyətinin müddətsiz həyata keçirilməsi üçün 1 avqust 2016-cı il tarixdə 01 nömrəli lisenziya Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən verilmişdir.

Xidmət haqqı: yerləşdirilmiş istiqrazların məbləğinin 0.01%-i (sıfır tam yüzdə bir).

1.34.Emitentin qiymətli kağızlarının ticarətə buraxıldığı tənzimlənən bazarlar barədə məlumat - istiqrazlar BFB-də hərrac vasitəsi ilə yerləşdirilir.

1.35.Marketmeyker(lər) barədə məlumat - mövcud deyil.

1.36.Reyting prosesində emitentin sorğusu və ya emitentlə əməkdaşlıq nəticəsində emitent və ya onun borc qiymətli kağızları üçün təyin olunmuş kredit reytingləri - "Fitch Ratings" reyting agentliyi Emitentin uzunmüddətli kredit reytingini "BB+" olaraq təsdiqləyib.